

Zülfiyə Eldarqızı (İsmayılova Zülfiyə - yə Eldar qızı) Sumqayıtda anadan olub, əslən Laçındandır. 1989-1994-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetində dərs deyib. "Azərbaycan kino tarixi ocerkləri" (2001) dərs vəsaitinin həm-müəlliflərindən biridir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Mətbuatda 100-dən çox məqələsi çap olunub. Vaxtilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi çalışıb. "Netflix İndoneziya"nın istehsalı olan "Layla Məcnun" (2021, rejissor Monti Tiva) filmində və daha neçə-neçə seriallara çəkilib. Hazırda Milli Konservatoriyyada, BDU-da müəllimlik edir.

Tanınmış aktrisa, qiraətçi, pedaqoq Zülfiyə Eldarqızı ilə müsahibəmizdə həyat və yaradıcılığı ilə bağlı suallara cavab tapmağa çalışıq.

- *Zülfiyə xanım, siz tanınmış aktrisa olmaqla yanış, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədi qıraq ustasısınız, ilk olaraq iñinizdən, fəaliyyətdən başlayaqsınız. Hazırda hansı işde çalışırsınız?*

- Fadud bəy, evvəla çox sağ olun, təşəkkür edirəm! Mən həmişə siz jurnalistlərə dostluq edirəm. Jurnalistlər bizim özümüzə, sənətimizə diqqət və qayğı göstərir. Ən çox da sizə ona görə təşəkkür edirəm ki, siz dünyasını dəyişmiş böyük sənətkarlarımızın yaradıcılığını ön plana getirirsiniz. Məlik Dadaşovun haqqında olan yazınızı oxumudum və çox bayenmişdim. Mən də özümü çox xoşbəxt sənətçi sayıram ki, o böyük, dahi sənətkarımız Məlik Dadaşovun dövründə oxumuşam, təhsil almışam. Bi-zə bilavistə dəri deməse de, eyni dövrdə, eyni havanı udmuşuq. Çox pərəstiş edədiyim böyük sənətkarımızdı. Buna görə də size ikinci təşəkkür düşür.

Bəli, hal-hazırda Milli Konservatoriyyada Müğəm ifaçılığı kafedrasında aktyor sənətinin əsaslarını, nüqt mədəniyyətinini tədris edirəm. Eyni zamanda da Bakı Dövlət Universitetində Jurnalistikianın nüqt mədəniyyətinini tədris edirəm. İnşallah, qismət olarsa sentyabrda yenidən dərslerimiz davam edəyəcək.

Önə dən vurğulayıb ki, 2008-ci ilde Xalq yazarı Anarın bədi əsərlərinin ekrana salınması mövzusunda dissertasiya işimi uğurla müdafiə etdim. Bundan sonra "Qəm pəncərasının o üzündə" ad-



"O qalmaqalların heç birində manim alım yox idi..."

Zülfiyə Eldarqızı: "Əjdər Zeynalovun işdən çıxmasına qol çəkmədiyim üçün "qara siyahı" ya düşdüm"

II monoqrafiyam dərc etdirdim. Həmin monoqrafiya araşdırımlar, kinoşunasalar, kinorejissörər üçün olur. Gələn gələn menberidir, dərs vesaitidir.

- *Ne üçün size illər olaraq iş-nizle bağlı sual verdim? Çünkü, ötən il mətbuatda işsiz olduğunu haqqda xəberler yer almışdır, hətta bu və ya digər məsələlər-le bağlı nazirle görüşmek istəyiniz ifadə etməsindən. Neca olu, görüşə bildinizi..*

- Çox teessüf ki, canab nazir Adil bəylər görüsmayım mümkün deyil. Amma cəhd edirəm. Görüşək ümidiyim de var. Mədəniyyət Nazirliyinə dəfələr məktublar yazsam da bu görüşü reallaşdırmaq mümkün olmadi. Cəhd edənki, rayonlarda insanlara görüşəndə, heç olmasa, orda onuna görüşüm, o da alınmadı. O da mütələqdir ki, senin qeydiyyatın rəyin qeydiyyatı olsun.

Əslində, hörmətlə nazirimizlə dövlət tədbirləndə görüşürüm. Men onu tədbirlərdə görüşürüm. Ona yaxınlaşdırmağın sözünü dəye bilerəm. Sadəcə, men bunu özüme yaraşdırıram. Etik hesab etmərəm, 30 ilə yaxındır ki, bu sənətdeyem, hem tədris, hem mədəniyyət sahəsində müəyyən xidmətlərim var. Nazirimizlə dövlət kino forumunda, tədbirlərdə görüşmüşəm. Yaxınlaşdırmağın sözümüz, mənə elə galır ki, bizim nazirimiz bunu normal qəbul edir. Sadəcə, bunu özüme yaraşdırıram deyə, elə salalışdırıb. Amma ümidi dərəcədən, bizim nazirin sözümüz bas tutacaq.

- *Bir aktrisa kim formallaşmağında klima borclusunuz?*

- Men incəsənat Universitetində çalışanda etrafımızda klarnətlər hamisi Xalq artistləri id. Men onların mühitində böyüdüm. Profes-sorlarla nezəri bilişkildən, onların dediklərini aşıqlıq qəbul edirdim. Men Gülgəş Baxşiyeva ilə, Xalq artisti Həmidə xanımla sənətdən səhəb edirdim, Nadir Hüseynova

lərimi dedim. Hətta problemlərimi yazılı şəkilde da ona təqdim etdim. Göرək, ümidi edirəm ki, ne vaxtsa görüşümüz baş tutacaq.

- *Bu sənəti özünüzün isteyin, yoxsa kenar təsir nüticə-sində seçmisiniz?*

- Yox, öz seçimimdir.

- *Ne üçün mehz bu sənəti seçdiniz, sizdə teatra həvəs nece yaranırsınız?*

- Mənim usaqlıdan teatra böyük sevgim olub. O vaxt 1 may tedbirləri olurdur. Atam məni həmin tedbirlərə apardı. Men 1 may tedbirlərində vətənə bağlı şeirlər söyləyirdim. Zəhəmtəşəkər 1 may bayramında, 7 noyabrda. Xəlil Rza Ulutürkün 80-ci illərdə partiyaya aid bir şeiri heç unutmadım. Bir dəfə festivalda həmin şeiri nece ürkəle dedim, bütün zalaya qalxdı. Şeirin özü də qüd-rəti bir şeirdir.

Əslində, atam bu sənətə gel-meyimi isteyirdi, dayılarım imkan vermirdi. Onlar heç istəmirdi. Mədəniyyət evi de onların evlərinin yanında idi. İnənin, yolumu çox uzadırdı ki, Mədəniyyət evinə grib-çoxanda onlar məni girməsindən. Dözdür, indi onlar menimle, işimle, sənətimlə fəxr edir, qurbanlarırlar. Amma o dövdə çox çətinlik çəkmişəm.

- *Bir aktrisa kim formalaşmağında klima borclusunuz?*

- Men incəsənat Universitetində çalışanda etrafımızda klarnətlər hamisi Xalq artistləri id. Men onların mühitində böyüdüm. Profes-sorlarla nezəri bilişkildən, onların dediklərini aşıqlıq qəbul edirdim. Men Gülgəş Baxşiyeva ilə, Xalq artisti Həmidə xanımla sənətdən səhəb edirdim, Nadir Hüseynova

qıraqa haqqında danışırdım. İndi-nin özündə de mənə elə galır ki, hələ öyrənəcəyimiz çox şeyler var, onlar ustaddırlar. Onların ya-nında olib, onlardan bəhrələnmək lazımdır.

İncəsənat Universitetində kori-fey sənətkarlar çalışırdı. Əzizaga Quliyev, Kemala Mehdiyeva var idi, çox gözəl mülliimlər id. Müllimliyi də onlardan öyrənmişim. Hamişi sənətkarların etrafında olmuşam. Yادında düşdükə adları-ni çekirəm. Adaların xəzinə deyir. Həl-hazırda yadına düşən búnlar oldu.

- *Siz uzun illərdir səhnəde-siniz. Görkəmlə teatr əsləhətisi K.S.Stanislavskinin bir gözəl deyimi var: "Teatr əsliqdən başlanır". Sizin üçün teatr har-dan başladı?*

- Bu çox gözəl deyimdir. K.S.Stanislavskinin bir gözəl deyimi də var: "Har şey nizam-inti-zamdan başlayır". Görkəmlə teatr

ki teatr böyük sevgim var idi. İlk illərdə çox yaxşı oldı, gözəl tamaşalar hazırladı. Sonra qalmaqal baş verdi. O qalmaqalda da mən-nin adımı hallərdildir. Halbuki, o qalmaqalların heç birində menim imzam, elim yox idi. Bir ajotajın içine düşdüm. İttixar Piriyevin özü də bildir ki, menim heç bir günahım yoxdur. Sadəcə, sonradan o qalmaqallar siddətlenəndə. Əjdər Zeynalovun işdən çıxmış məsələsi oldu, ona da man qol çəkmədim. Buna görə direktorun "qara siyahı"na düşdüm. Teatr sevdam da daşıldı, bitti.

- *Siz əslən Laçındansınız, iş-ğaldan azad olunandan sonra o torpaqlara baş çəke bildinizmi?*

- Men Sumqayıtda doğulşam da, bəli, düz vurğuladınam. Atam, anam, baba, nənəm soy-kök etibarla Laçındanam. Həla Laçına geltək qismətnət olmayıb. Keçən il bu zamanlar getməliydim, nəsə

problem oldu. Adımı nəye görəsə siyahıdan çıxmışdım. İnşallah, bu yay "mütələq gedəcəm. Amma orda qohumlarım var, hər Laçın-dan gələndə mənə Laçının suyunu getirirəm. Həla doğma Laçını-mizi kadrılardan görürem.

- *Nə vaxtsa dəvet gəlsə, gedib Laçında fəliyətintizi davam etdirə bilərsiniz?*

- Men bə yaxınlarda Şuşa geldim. Şuşa da çox qırğıb hissələr keçirdim. Xocalıdan keçəndə məndir bir dəshəti hönkürtü geldi, çox ağladım. Şuşa daxil olandan sonra bir hissə sanki məni aşuşuna aldı. Cıdır düzüne qalxandan sonra mənə bir qürur hissə geldi. Daşları, qayalarla baxdım, orda şəhərlərinin ruhunu hiss etdim. Amma Şuşa mənə çox kəderli geldi. Bilmirəm, belə de mən gedən dönmədə insanlar az idi, hələ yaşamağa dönməmişdilər. Amma Şuşa mənə çox kəderli göründü. İndi bilmirəm Laçın nedərdir, amma Laçının geleceyinə inanıram. Deyirək ki, indi orda gözəl tikinti işləri gedir, əsləhətlər aparılır. Men Laçına gedib-gəldən sonra sizin o sularını doğun, təsliatıyla cavablandırma bilərsiniz.

- *Qeyd etdiyiniz kimi, siz hem aktrisa, hem de qiraətçi-niz. Aktrisalıq, yoxsa qiraətçilik: hansı seneti özünüze dəha-yaxın bilərsiniz?*

- Bunların her ikisi bir-birinə o qədər bağlıdır ki... Aktyor rəqs etməyi, mahmə oxumağı bacarmalı, plastikası olmalıdır. Şeir deməyi mütələq bacarmalıdır. Bu yaxınlarda Bakı Beyliyədə Teatrında "Xan qızı" təmənasına baxdım. Mərahim mülliim çox gözəl tamaşa qurmuşdu. Aktyorlar bir saat iyi rəqiqətindən tərəfən qəzəffərini, şeirlərinin bedəhənlərini deyirdilər. Bu aktyor üçün mütələqdir. Ona görə, men onu ayıra bilmərem ki, hansına üstünlük verirəm. Stolunun üstündə şeir kitabları var ki, hər gün o şeir kitabları açıram, vərəqleyirəm. Xüsusi mülliiflər var ki, ister müsəs edəbiyyat, ister klassik edəbiyyat, isterse də son illərdə yaxın şairələr olsun. Şeir menim heyətinim bir hissesidir.

Söhbətəşdi:
Fuad BİLƏSUVARLI